

Dövlət Statistika Komitəsində mətbuat konfransı keçirildi



2015-ci il oktyabrın 19-da Dövlət Statistika Komitəsində kütləvi informasiya vasitələri ilə 2015-ci ilin doqquz ayında ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov "Ümumdünya Statistika Günü" ilə əlaqədar tədbir iştirakçılarına geniş məlumat verdi. Komitə sədri qeyd etdi ki, Azərbaycan Respublikası "Ümumdünya Statistika Günü"nün qeyd

olunmasına xüsusi önəm verərək BMT-nin Baş Assambleyasının qəbul etdiyi qətnaməyə həmmüəllif kimi qoşulmuşdur. Qətnamə və BMT-nin Baş Katibi cənab Pan Gi Munun dünya ölkələrinin başçılarına, o cümlədən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti nəzərə alınaraq "Ümumdünya Statistika Günü"nün qeyd olunması ilə bağlı Azərbaycanda silsilə tədbirlər həyata keçirilir.

Bununla yanaşı, statistika elminin nailiyyətlərinin, iqtisadi-statistik təhlillərin, mühüm



statistik göstəricilərin və onların hesablanma metodologiyalarının, statistikaya dair beynəlxalq aləmdə baş verən yeniliklərin geniş ictimaiyyətə çatdırılması məqsədilə təsis edilmiş "Statistika xəbərləri" elmi-praktiki jurnalının ilk nömrəsi işıq üzü görmüş və kütləvi informasiya nümayəndələrinə təqdim olunmuşdur.

Cənab sədr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 oktyabr 2015-ci ildə imzaladığı sərəncama əsasən, statistika işçilərinin göstərdiyi xidmətlərinə görə Dövlət



Statistika Komitəsinin bir qrup əməkdaşının fəxri adlarla təltif olunması barədə məlumat verdi və Prezident İlham Əliyevin statistika sahəsinə daim böyük diqqət və qayğı göstərdiyini vurğuladı.

“Ümumdünya statistika günü” ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirildi və videoçarx tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.



milyard manat məbləğində vəsait yönəldilib.

Ölkədə yaradılmış yeni iş yerlərinin sayının 87,9 minə, o cümlədən daimi iş yerlərinin sayının 67,6 minə çatdığını bildirdi.

Eyni zamanda, R.Suleymanov ölkənin iqtisadi və sosial inkişafının yekunları ilə bağlı digər statistik göstəriciləri tədbir iştirakçılarının nəzərinə çatdırdı.

Dövlət Statistika Komitəsinin sədri cənab Tahir Budaqov media nümayəndələrinin nikahlar, müşahidə olunmayan iqtisadiyyatın rəsmi statistikada qiymətləndirilməsi və digər suallarına dəqiq və əsaslandırılmış cavablar verdi.

Sonra söz Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə verildi. V.Səfərli Azərbaycan statistikasının tarixi, bu günü və inkişaf perspektivləri, sosial-iqtisadi siyasətin formalaşdırılmasında rolu ilə bağlı məlumatların ictimaiyyətə dolğun şəkildə çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq üçün Dövlət Statistika Komitəsi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə “Daha təkmil statistika - daha yaxşı həyat” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərini elan etdi. Qaliblər pul mükafatı və diplomlarla təltif edildilər.

Sonda Dövlət Statistika Komitəsinin sədri cənab Tahir Budaqov bir qrup statistika işçilərinin Dövlət Statistika Komitəsinin fəxri fərmanı ilə təltif etdi. Cənab Budaqov təltif olunmuş şəxsləri təbrik etdi və gələcək fəaliyyətlərində onlara uğurlar arzuladı.

Sonra Aparatın Məlumatların yayılması şöbəsinin müdiri Rafael Suleymanov 2015-ci ilin doqquz ayında ölkənin sosial-iqtisadi inkişafının yekunları haqqında danışdı. R.Suleymanov qeyd etdi ki, cari ilin doqquz ayı ərzində ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 40,7 milyard manatlıq və ya ötən ilin müvafiq dövründəkindən 3,7 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Bildirildi ki, bu ilin yanvar-sentyabr aylarında əsas kapitala 11,8

R.Suleymanov bu ilin doqquz ayında











